

**Nərmin Cahangirova**

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi,  
filologiya üzrə fəlsəfə doktoru

*nermincahangirova83@gmail.com*

**201**

I (16) 2020

**Lu Sinin hekayələrində həyat həqiqətləri**

Müasir Çin ədəbiyyatında xüsusi rol oynayan, Qərbdə Lu Xun kimi tanınan, əsl adı isə Czou Şu Zen olan yazıçı ziyanlı və varlı bir ailədə dünyaya gəlib. Czou Şu Zen babası və atasını kiçik yaşda itirdiyindən məhrumiyyətlər içinde həyat keçirib, kasıblığı, çətinliyi bütün varlığı ilə tanışa da, təhsildən uzaqlaşmayıb, Qərb təfəkkürünə xüsusi maraq göstərib. Əsərlərinin birində həyat hekayəsini müfəssəl təsvir edən Lu Sin təhsil həyatına başlaması ilə bağlı maraqlı faktlardan bəhs edir: “Biz getdikcə elə yoxsullaşdıq ki, hətta mənim təhsil almağım üçün də heç bir vəsaitimiz qalmadı. Mən bir tacirin şəxsi katibi və ya pirkeşliyi (bizim kəndlərdə var-yoxdan çıxmış savadlı adamların uşaqları üçün bu adı bir yoldur) olmaq istəmədiyim üçün anam mənim yoluma bir qədər pul toplayıb pulsuz məktəb tapmağımı buyurdu”<sup>213</sup>.

Vərəm xəstəsi olan atasının ağır günlərinə şahidlik edən Czou Şu Zen həkimliyə maraq göstərdiyindən kolleci bitirdikdən sonra Çinq xanədanlığının təqaüdü ilə Yaponiyaya tibb təhsili almağa gedir. Ko Bun universitetinə daxil olur və çinli tələbələr üçün olan hazırlıq sinfində oxuyur. İlk essesini klassik çin dilində yazsa da, bir müddət sonra sarayın simvolu olan atquyruğu saçını kəsir. Bu isə ruhunda azadlıq və mübarizlik duyğusunu daşıyan Lu Sinin gələcək ictimai-siyasi fəaliyyətinin ilk qığılçımları idi.

Yaponiyada bir il təhsili alan Lu Sin təsadüfi bir hadisə nəticəsində təhsilini ya-

213 Lu Sin A-künün əsil tarixəsi. Azərnəşr, Bakı, 1959, səh 12

rımcıq qoyub yazılılığa başlayır. Yaponiya-Rusya müharibəsi ərafəsində casusluq iddiası ilə edam edilən bir çinlinin taleyinin ətrafda heç bir reaksiya yaratmaması gələcək yazarının mənəvi dünyasını alt-üst edir. Xüsusən də çinli tələbələrin bu mən-zərəyə laqeyd tamaşa etməsi onu silkələyir. Bu hadisə ilə bağlı "Silahlara" kitabının ön sözündə yazır: "O vaxta qədər çinlilərlə çox da yaxın münasibətim olmamışdı. Bir gün dərsdən sonra boş vaxtimızda dünyanın bir çox yerində çəkilən şəkillərə baxarkən Çində çəkilən bir kadr gördük. Ortada əlləri arxadan bağlanmış bir adam vardı, ətrafında da onun kimi adamlar sırayla düzülmüşdülər. Lakin bu insanların sıfətindən az sonra həyata keçiriləcək hadisəyə nə qədər laqeyd və duyğusuz ya-naşdıqları hiss olunurdu. Şəklin altında yazılmışdı ki, bu adam Yaponiya ordusunda Rusiya üçün casusluq etdiyinə görə həbs edilmiş və xalqa örnək olması üçün açıq bir yerdə hamının gözü qarşısında başı kəsilərək edam ediləcək. Ətrafimdakı çinlilər isə sanki mənzərədən həzz alırdılar"<sup>214</sup>.

**202**

1 (16) 2020

Bu hadisədən sonra Czou Şu Zen dərk edir ki, Çinə nə təbib, nə də mühəndislər lazımdır, əksinə Çinin incəsənətə, xəstə ruhların müalicəsinə daha çox ehtiyacı var. Tənqid edən, yixan, yenidən yaradan və güclüyə boyun əyməyən bir sənət anlayışı Çini sağaldacaq, düşdüyü bəladan qurtaracaq... Yalnız incəsənətin gücüylə Çin xalqı layiq olduğu müasir insana nail ola bilər. Buna görə də, o, tibb təhsilindən imtina edir və qələmə sarılır. Bir müddət Tokioda yaşayan gənc yaziçı Jul Vernin romanlarını, eləcə də rus və Şərqi Avropa hekayələrini çin dilinə tərcümə edir, ədəbiyyat, dini baxışlar, icimai-sosial məsələlər haqqında məqalələrlə çıxış edir. 1911-ci il "Sinxay" inqilabı və mütləqiyətin devrilməsi ilə ümidişən də, bu hiss yavaş-yavaş çərəsizliklə əvəzlənir. Çünkü ümid etdiyi respublikanın arzuladığı insan modelini yaratmaqdə aciz olduğunu dərk edir. Burjuaziyanın rəhbərlik etdiyi yeni Çin hakimiyyətində insanlar yenə ac-yalavac, çərəsiz yaşayır, feodal boyunduruğunda əzilməkdə davam edir. İllər ərzindəki çoxsaylı qətllər onu tamamilə bu cəmiyyətdən uzaqlaşdırır. Lakin 1919-cu ildəki hadisələr - 1917-ci il oktyabr inqilabının dalğası olaraq başlayan antiimperialist 4 may hərəkatı Çin cəmiyyətini bütünlükdə əhatə edərək ədəbiyyatda da inqilabi ideyaların genişlənməsinə təkan verdi. Czou Şu Zen mədəni inqilab edən ziyalıların başında dayanırdı. Bilavasitə "4 may hərəkatı"ndan əvvəlki illərdə və sonrakı dövrdə Lu Sinin siyasi şüurunun təşəkkül tapdığını görürük. O, xalqı zülmədən, əvvəllər düşündüyü kimi maariflə deyil, yalnız fəal mübarizə nəticəsində azad etməyin mümkün ola biləcəyi kimi bir həqiqəti başa düşür və 20-ci illərin ikinci yarısında Mao Tszedunun onu adlandırdığı kimi "əqidəcə kommunist" olur. İngilab ədəbiyyatında aktiv surətdə iştirak etməyə başlayan Czou hakim dairələrin istifadə etdiyi "ven-yan" dilinə qarşı çıxır, danişq dilinə və geniş kütlənin dilinə uyğun olan "bay-xua" dili uğrunda mübarizə aparırı.

XX əsrin əvvəllerində Çinin təkcə idarəetmə sistemində deyil, mədəni sahələrində də dəyişikliklər müşahidə edilirdi. Ölkə çətin bir dövr keçirir, üsyənlər və etirazlar alovlanırırdı. Belə bir gərgin ictimai-siyasi şəraitdə inqilabi ideyalar daşıyan, sadə kütlələrə xitab edən mətnlər yazmaq cəsarət tələb edirdi. Baş verən hakimiyyət dəyişikliyindən, inqilabdan ruhlanan Czou Şu Zen ilk hekayələrini məhz bu məqam-

lara toxunaraq qələmə almışdı. Çinin danışiq dilində - bayxua dilində çap edilən, Çin adətləri və feodal münasibətlərinin tənqidinə həsr olunan hekayələr böyük əks-səda doğurur və Czou Şu Zeni tanınmış yazıçıya çevirirdi. Bu hekayələr həmçinin Lu Sin imzası ilə nəşr olunan ilk bədii nümunələr idi – bu illərdə o anasının soyadından olan Lunu özünə təxəllüs seçmiş və bütün yaradıcılığını bu adla davam etdirmişdir. Esse və şeirlər kitabları olsa da, dünya ədəbiyyatında Lu Sin daha çox hekayə müəllifi kimi tanınır.

Lu Sin hekayə və povestlərini demək olar ki, “əqidəcə communist” olmadığı dövrdə, yəni 1918-1926-cı illərdə yazmışdır. O, sadə insanların məruz qaldıqları zülmlərə, işgəncələrə dözə bilməyib azadlıq uğrunda mübarizəyə qalxacağına inanırdı. Lu Sinin hekayələrinin qəhrəmanları ağır işdən, acliq və yoxsulluqdan ümidi-sizliyə qapanan adi işçilər, əksər hallarda kəndlilər, ziyalılar idi. Məmurlar xalqın nə qədər kasib olduğunu görmək istəmir, texnoloji inkişaf və tərəqqi əsrinin əvvəlində əhalinin əksəriyyətinin tamamilə savadsız olduğuna heç əhəmiyyət vermirdilər. Əsr-lər boyu mövcud feodal sistemi uzun müddət idi ki, inqilabi dəyişikliklərin həyata keçirilməsini məcbur edirdi. Lu Sin əsərlərində bunu bildirən ilk müəlliflərdən biri idi. Məhz o - Lu Sin xalqın səsinin duyulduğu mətnlər ortaya çıxarmaqla diqqət cəlb etmiş, diqqətdən qaçan bu məsələyə münasibət bildirməyə müvəffəq olmuşdu.

Xüsusən də yəzici “Kun İ-szi”, “Dərman”, “Bir dəlinin gündəliyi”, “Kiçik bir hadisə” hekayələrində xalqın çətin həyatına nüfuz edir, onların kədərli talelərini qələmə alırdı. Lu Sin sadə bir çinlinin mürəkkəb daxili dünyasını ortaya qoyur, ən adı, heç bir özəlliyi ilə seçilməyən insanın necə dərin düşüncələrə sahib olmasından bəhs edirdi.

Bu məqam mənəvi-əxlaqi davranışların təbliğinə həsr olunmuş “Kiçik hadisə” hekayəsində daha qabarık verilmişdir. 1917-ci ildən bəhs edən hekayədə təsadüfən baş vermiş əhvalat nəticəsində adı bir arabaçı yaxşı geyimli ziyalıya həyatının dərsini verir. Hekayədə iki insan tipi qarşılaşdırılır. Heç kəsə qayğı göstərməyən və bunu reallıq olaraq qəbul edən, bu əqidə ilə yaşayan orta təbəqəli ziyalı və təhsilsiz, dünya təcrübəsi olmayan arabaçının qayğılaş davranışları iki əks qütb kimi mənalandırılır. Rikşaçı işini itirməkdən qorxmadan yolda əzilən qadına kömək etməyi özünə borc bilir, səyahət edən orta təbəqəli ziyalı isə əvvəlcə bu insanlığa qarşı çıxsa da, sonradan səhvini anlayır və davranışları haqqında düşünməyə başlayır. “Bu bir neçə il ərzində baş vermiş bütün müdrik məmurluq və hərbi rəşadət nümunələri uşaqlıq çağlarının kitablarında oxuduğum “Müəllim dedi... Şeirlərdə deyilir...” sözləri kimi xatırımdan silinmişdir. Bu kiçik hadisə isə gözlerimin qarşısında dayanıb məni utandırır və daha yaxşı olmağa məcbur edir; o mənim mərdliyimi daha da möhkəmləndirir və ümidi artırmışdır”<sup>215</sup>.

Yəzici açıq şəkildə Çində baş verən hadisələrin, inqilabi-siyasi məsələlərin insan psixologiyasına təsirinə toxunurdu. Mövcud cəmiyyətdə mərhəmət hissinin yox edilməsi, daha çox öz mənafeyini güdən insan nəslinin yetişməsi müəllifi narahat edən əsas məsələlərdən idi.

“Kun İ-szi” hekayəsində bir neçə dəfə vəzifə tutmaq üçün imtahan verən, lakin

<sup>215</sup> Lu Sin A-künün əsil tariçəsi. Hekayələr Azərnəş, Bakı, 1959, səh 37

buna müvəffəq ola bilməyən gəncin taleyindən bəhs edilir. Çoxsaylı hadisələrlə üz-ləşən bu gənc indi orta yaşlarına gəlib acınacaqlı həyat sürür, dilənçilik və oğurluq edir. Bir şərabçı dükanında müntəzəm olaraq işdən sonra oraya gələn yerli zəhmət-keşləri güldürməklə məşğuldur. Bir gün o yoxa çıxır, təhkiyəçi onun oğurluq üstündə tutulduğunu və şikəst qaldığını öyrənir. Bu hadisədən sonra yarımcان olan Kun İ-szi dükanda yalnız bir dəfə görünür, gülüşlərlə müşayiət olunur və sonra tamamilə yox olur.

Kun İ-szinin adı da cəmiyyətin ona münasibətini əks etdirirdi. Cünki qəhrəmanın sadəcə soyadı var, adını təşkil edən heroqliflərin isə heç bir mənası yoxdur, halbuki uşaqa mənası olmayan ad verilməsi çin mədəniyyətinə xas deyildi. Hekayədə bu məsələyə xüsusi diqqət yetirilir: “Onun familiyası Kun idi və kim isə məktəb yazılarından Kun heroqlifi ardınca gələn birinci iki mənasız heroqlifi götürüb ona Kun İ-szi ləqəbini vermişdir”.<sup>216</sup>

Lu Sin “Kun İ-szi” hekayəsində əsas obrazı Kun İ-szini konfutsiçi keçmişin qalıtı kimi təqdim edilir. Özünü hər kəsdən üstün sayıb, intellektuallığı ilə seçiləməyə çalışdıından ətrafinin istehzalı təbəssümünə məruz qalan obrazın fikirləri ilə əməlləri üt-üstə düşmür. Kun İ-szi konfutsiliyi təbliğ etsə də, oğurluq etdiyi üçün ayaqlarından olur. Yaziçi qərara gəlir ki, konfutsiçi əxlaqı onun kimi insanlar üçün heç bir məna ifadə etmir və bu cəmiyyətdə onlara yer yoxdur.

Kun İ-szi qədər ətrafindakı insanlar da Lu Sinin tənqid hədəfində idi. Günahı nə olursa olsun, insan faciəsinə laqeyd yanaşan, münasibət bildirməyən şüursuz, duyğusuz cəmiyyət nümayəndələri hekayələrdə olduqca real təsvir edilirdi. Kun İ-szinin günlərdir içki içməyə gəlmədiyini görən çayxana sahibi onun öldüyüni düşünərək adını borc siyahısından silir və bu insan tamamilə yaddan çıxır. İçiboş, hissiz insanların ölümü belə laqeydliklə qarşılıması, etinasızlığı Lu Sini həddən artıq narahat edirdi. Məqalələrinin birində müəllif yazır: “Mən həyatı yenidən canlandırmaq və bu həyatı yenidən qurmaq məqsədilə novellalar yazmağa başladım. Buna görə də mənim bütün mövzularım xəstə cəmiyyətimizin bədbəxt insanların məişətilə bağlıdır. Bu insanların dərd və xəstəliklərini yazmaqla mən onları sağaltmaq və əsərlərimin gücü ilə cəmiyyəti yenidən qurmaq istəyirdim”.

Lu Sin bütün hekayələrdə zülm səltənəti olan Çin kəndini işıqlandırırırdı. Kənd həyatında isə feodal əxlaq qanunları hökm sürür və hər kəs də bu qanunlara tabe olmaq məcburiyyətindədir. “Dərman” hekayəsində də hadisələr belə bir kəndlərdən birində baş verir. İnqilabçı Syanın edamı və vərəm xəstəsi Syao-şuanın ölümündən bəhs edilən hekayədə avam, avam olduğu qədər də laqeyd Çin insanı tənqid hədəfi seçilir. XX əsrдə yaşasalar da, insan qanına batırılmış kömbənin vərəmi sağaldacağına inananlar, kiçik pul mükafatı müqabilində gənc qohunumu satan xainlər hekayədə öz əməlləri ilə öyünür və daha xoşbəxt gələcək yaşayacaqlarına ümidi bəsləyirlər. Bu korluğun acı nəticələri ilə hekayənin sonunda tanış oluruq - minillik mif dağlır, gənc Syao-şuan inqilabçı Syanın qanına batırılmış kömbə yesə də, ölürlər. Avam insan kütləsi hələ də qəflət yuxusundar. Yaziçi onları ayıltmağa çalışır, mübarizəyə çağırış ruhunda əsərlər yazırırdı. Elə ilk hekayələr toplususunu “Naxan” – döyük çağırışı ad-

landırması da təsadüfi deyildi.

Yazıcının yenə də eyni mühitdən bəhs edən, zülmətə qərq olmuş cəmiyyətin təsvir və tənqid edildiyi “Sabah” adlı təsirli bir hekayəsi var. İnqilabların baş verdiyi, iğtişaşların getdikcə alovlandığı dövrdə Luçjan qəsəbəsi, müəllifin sözləri ilə desək, “öz sakitliyi ilə məşhur idi”. Belə bir kəndin sakitliyini isə Şan-sının oğlunun xəstəlik nəticəsində ölməsi pozur. Xəstə övladına görə narahat olan, əziyyətli günlər keçirən qadın onu falçıya baxdırmaqla, nəzir verməklə sağaltmağa çalışır. Hekayədən götürdüyüümüz parçada isə yazıcının baş verənlərə münasibətini aydın görmək olar. “Şan-sı avam bir qadındı və “bəlkə” kəlməsinin arxasında nə qədər qorxunc bir təhlükə gizləndiyini başa düşmürdü. Doğrudur, bu “bəlkə” üzündən bəzən pis şey xoşbəxtliklə nəticələnirsə də, əvəzində nə qədər yaxşı işlər fəlakətlə qurtarır”<sup>217</sup>. Həkimə apardıqda isə artıq çox gec olur və uşağın həyatını xilas etmək mümkün olmur. Lu Sin düşünürdü ki, mövcud cəmiyyəti nə qədər tənqid edərsə, onun səhvlerindən nəticə çıxarıb inkişaf etməsi daha sürətli olar.

Yeni bir gün, daha düşüncəli, daha da açıqfikirli cəmiyyət arzusu Lu Sinin əksər hekayələrinin əsas ideyasını təşkil edirdi.

Lu Sini bütün xalqa tanıdan və sevdirən isə “Bir dəlinin xatırə dəftəri” hekayəsi olub. İlk dəfə 1918-ci ildə “Yeni gənclik” (“Sip-tsin-nyan”) jurnalında çap olunan “Bir dəlinin xatırə dəftəri” hekayəsi yazılılığı dövrdə böyük əks-səda yaratmış, müəllifinə böyük şöhrət gətirmişdir. “Bir dəlinin xatırə dəftəri” Çində iğtişaşların arttığı və Rusiyadakı inqilabin milli azadlıq mübarizəsinə ilham verdiyi bir vaxtda yayımlanmışdır. İdeologiya yönümlü bir ədəbi əsərin ağırlığını və gücünü başa düşmək üçün Çində ənənəvi olaraq yazılı sözə verilən əhəmiyyəti təsəvvür etmək lazımdır”<sup>218</sup>.

“Bir dəlinin xatırə dəftəri” şizofrenik bir xəstənin gündəlik qeydlərindən ibarətdir. Hekayə ağır xəstəlik keçirmiş bir gəncin gündəliyinin tapılması və oxunması ilə başlayır. Burada hər şeydən şübhələnən, heç kəsə inanmayan, ətrafdakılarının hərəkətlərini müxtəlif cür yozan xəstə bir insanın düşüncələri ilə tanış oluruq. Hekayənin nə girişində, nə də gündəlik qeydlərdə onu bu hala gətirən səbəblərdən bəhs edilmir, eləcə sonluq da bizim üçün qeyri-müəyyən qalır. Müəllif yalnız cəmiyyətin qüsurlarına yönəlir, sosial problemlərin insan psixologiyasında açdığı yaralara köklənir.

Metaforik çalarlarla zəngin hekayə Lu Sinin yaşadığı dövrün acı reallıqlarını üstürtülü şəkildə oxuculara çatdırmaq məqsədi daşıyırı. Konfutsiçiliyə qarşı çıxan, insan şəxsiyyətini hər dəyərdən yüksək hesab edən Lu Sin insanı əzən, mənəviyyatını yox edən dəyərləri qəbul etmirdi. Klassik ədəbiyyatda doğruluq, insansevərlik kimi keyfiyyətlər tez-tez xatırlansa da, böyüklərə itaət etməyi, haqsız belə olsalar, qarşı çıxmamağı təlqin edən məqamlar da kifayət qədər idi.

“Keçmişdə insanları tez-tez yeyərmişlər: tarixdən dumansı da olsa, xatırladım. Marağımın öhdəsindən gəlmək üçün tarix kitabını açdım, kitabda tarixlər yox idi,

<sup>217</sup> Lu Sin A-künün əsil tariçəsi. Azərnəşr, Bakı, 1959, səh 32

<sup>218</sup> Л. Эйдлин, Лу Синь. Повести. Рассказы. / Пер. с китайского. — М., “Художественная литература”, 1971. səh.3

ancaq hər səhifə Konfutsiçiliyin məlum “insanlıq”, “ədalət”, “mənəviyyat” və “fəzilət” sözləri ilə doldurulmuşdu. Mən hələ də yuxuya gedə bilmirdim və bütün gecə kitabı çox diqqətlə oxudum, birdən sətirlərin arasında gizlədilmiş ismarıcıları görə bildim – “hannibalizm”. Bu sözlər sanki zarafatcılıqla mənə baxır və lağ edirdilər. Mən də insanam və məni yemək istəyirlər!”<sup>219</sup>

Təbii ki insanı müstəqil, arzu-istəkləri, seçimləri olan şəxsiyyət kimi qəbul etməyən bu dəyərlər yenilikçi Lu Sinin qəlbində inqilab eşqini gündən-günə qüvvətəndirirdi. Konfutsiçiliyin Çin cəmiyyətinin inkişafına olan təsirini görən müəllif ondan xilas olmadan irəliləmənin mümkünşüzlünü, Çinin müasir ölkəyə çevriləməyəcəyini dərk edirdi. Lakin Lu Sinin yaradıcılığını və bioqrafiyasını nəzərdən keçirərkən bir cəhət diqqəti çəkir ki o, konfutsiçiliyi, ənənəni tamam inkar etmirdi. Lu Sin ənənə və yeniliyi birləşdirməyi, klassika və müasirliyi bir müstəvidə görməyi arzu edirdi və Çinin modernlaşması üçün başqa yolun olmadığını dərk edirdi.

Fikrimizcə, hekayənin bu qədər kəskin boyalarla verilməsi də bu səbəbdən idi. Hekayə boyu vurğulanın və insanda bu cəmiyyətə ikrah hissi oyadan hannibalizm məqsədli olaraq seçilmiş bir anlayış idi. Lu Sinin qeyd etdiyi hannibalizm, əslində feodalizmin hökm sürdüyü, insanların insan yerinə qoyulmadığı, köləliyin baş aldığı cəmiyyətə verdiyi şərti ad idi. Güclülərin zəiflər üzərində hökmran olduğu cəmiyyətdə gücsüzlərin yalnız itaət etdiyi müddətdə yaşama haqqına sahib olması yazarı çox düşündürür və mədəni-inqilabi mübarizəsinin əsas hərəkətverici qüvvəsinə çevirir.

Lu Sin istər bu, istər də digər hekayələrində cəmiyyəti bu bələdan təmizləməyi məqsəd seçərək gücü, qüdrəti, zənginliyi deyil, insanlığa xidmət edən, insanı mənən ucaldan keyfiyyətləri təbliğ edirdi. Təbii ki yalnız mərhəmət, sevgi, dostluq, ədalət kimi yüksək dəyərlər üzərində qurulan cəmiyyət azad, modern düşüncəsi və dinamikliyi ilə ölkəni irəli apara bilər.

Lu Sin əsərlərində Çini yenidən qurmağa, sistemi dəyişməyə çağırış üçün cəhdər göstərir, lakin reallıqlar onun ümidi lərini alt-üst etdikcə ruhdan düşürdü. Məhz bu səbəbdən də o, “4 may hərəkatı”nın aparıcı qüvvələrindən olmasına baxmayaraq, heç zaman kommunist partiyasına, ya da başqa bir partiyaya üzv olmamışdı. Lu Sin xalqının siyasi partiyalarla deyil, humanist ideyalarla idarə olunmasına daha çox önem verirdi.

219 Л. Эйдлин, Лу Синь. Повести. Рассказы. / Пер. с китайского. — М., “Художественная литература”, 1971. с. 25